

Günel MEHDİZADƏ

## HEYDƏR ƏLİYEV MÜASİR AZƏRBAYCANDA DEMOKRATİK MƏTBUATIN BANİSİ KİMİ

### РЕЗЮМЕ

В статье рассматриваются некоторые вопросы истории азербайджанской печати, касающиеся борьбы за свободу слова и независимости в условиях ограничительных мер и запретов царской и советской цензуры. Автор подчеркивает огромную роль общенационального лидера азербайджанского народа Гейдара Алиева, в результате созидательной деятельности которого в новейший период Азербайджана была сформирована подлинная система средств массовой информации.

**Ключевые слова:** цензура, демократическая печать, система СМИ, конституция, законы СМИ.

### SUMMARY

Haydar Aliyev as the founder of the democratic media in the Contemporary Azerbaijan. The article examine the history of Azerbaijani media, the some aspects of its struggle for freedom of speech and press pursued under the ban of tsarist Russia and Soviet censorship. It opines about activities of the national leader Haydar Aliyev in the field of formation and the development of democratic media in the new era of the independent Azerbaijan and the scientific fact reveals that the true democratic mass media system is formed today in Azerbaijan as a result of Haydar Aliyev's comprehensive and creative activities.

**Key words:** censorship, democratic media, mass media system, constitution, laws of mass media.

Azərbaycan uzun müddət çar Rusyasının və Sovet İttifaqının sərt sensura şəraitində olmuş, hətta milli mətbuatımızın bünövrəsi kimi yaranmış “Ökinçi” qəzeti də bu senzuranın qurbanına çevrilmişdir. Lakin bununla belə Azərbaycan ziyalıları, Azərbaycan maarifçiləri az qala iki əsr boyu demokratik mətbuat uğrunda mübarizə aparmışlar. Imperiya isə hər vəchlə onun qarşısını almağa çalışmışdır. “Söz və mətbuat azadlığına qarşı mübarizə” Rusiyada əsrlər boyu formalaşmışdı. Mətbuatın qadağan edilməsi, tirajın

yandırılması, konfiskasiyasi senzurunun işləyib hazırladığı metodlar sırasındadır<sup>[3]</sup>. Rus xalqına mətbuat azadlığı vəd edan bolşeviklər də qadağanlardan başlıdalar.Xalq Komissarları Sovetinin sətri 27 oktyabr 1917-ci ildə (inqilab) çevirilişindən cəmi iki gün sonra mətbuat haqqında dekret imzaladı.Açıq şəkildə mətbuatqa qarşı represiya xarakteri dasıyan bu şəraitin səsində iki ayda Rusiyada 92 qəzet bağlandı [7, c.298]<sup>[4]</sup> .“Sovet həkimiyəti “Qlavlit” adlandırılın xüsusi idarə sistemi ilə 1990-ci illərin əvvəllərinə SSRİ-də dəmir senzura tədbirləri həyata kemirmişdir.- Azərbaycan yeni müstəqillik faktını əldə edənədək çox güclü senzura şəraitində olmuşdur.Lakin müstəqiliyyin lap ilk günlərindən mətbuat azadlığı vacib bir sosial sisfəsi kimi gündəmdə olmuş və demokratik mətbuatı formalaşdırı KIV haqqında Qanun qəbul edilmişdir.Bununla belə 1990-ci illərin əvvəllərinə həkimiyətdə olan Xalq Cəhbəsi və Müsavat cütlüyü Ermənistanda mührabə şəraitini bəhanə edərək mətbuatı yenidən senzura tətbiq edən prezident fərmanını ortaya qoymuşdur.Yalnız ümummilli liderimiz Heydər Əliyevin yenidən həkimiyətə qayıdışından ilə demokratik mətbuatın yaranması prosesi gerçəkləşdi. Prezident heydər Əliyev Azərbaycanı bazar iqtisadiyyatna qovusdurdu, bütün sahələrdə olduğu kimi mətbuatın da özlə sektor yarandı. “Bazar münasibətlərinə keçidə bağlı meydana çıxan özəl KIV sistemi bu sahədə inkişafə güclü təkan verdi” [3, s.150]<sup>[5]</sup>. Azərbaycan Respublikasının Heydər Əliyevin təşəbbüsü ilə qəbul edilən Azərbaycan Respublikasının Konstitusiyası xalqa söz və mətbuat azadlığı verdi.Prezident Heydər Əliyev Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunmuş belə bir maddənin müəllifi sayila bilər.”Hər kəsin istədiyi məlumatı qanuni yolla axartmaq, əldə etmək, ötürmək, hazırlanmaq və yaymaq azadlığı vardır.Kütləri informasiyanın azadlığını təminat verilir.Kütləvi informasiya vasitələrində, o cümlədən mətbuatda dövlət senzurası qadağandır [5, s.575]<sup>[6]</sup>. Ülu öndər dərhəl bəyan etdi: «Azərbaycanda mütərəqqi mətbuat ənənələrinin qorunub inkişaf etdirilməsi, müasir beynəlxalq təcrübə ilə zənginləşdirilməsi, kütləvi informasiya vasitələrinin imkamlarından ölkəmizdə hüquq dövlət quruculuğu, vətəndaş caniyyətinin formalaşdırılması, demokratik isləhatların həyata keçirilməsi, Azərbaycan dilinin inkişafı sahəsində düzgün istifadə edilməsi dövlət siyasətinin əsas istiqamətlərindəndir”. Bu fikirlər deklorativ sözlə deyildi. Azərbaycan uğrunda həyatını belə əsirgəməyən bu böyük mücahid

<sup>3</sup> Məmmədli C.Jurnalistikannın nəzəriyyəsi və təcrübəsi, Bakı, Zərdabi LTD nəşriyyatı, 2012.səh. 36(616 səh)

<sup>4</sup> Федотов М.Становление законодательства СМИ. М.,1999, стр.298.

<sup>5</sup> Məmmədli C.Göstərilən kitab, səh. 150

<sup>6</sup> Mətbuat qanunvericiliyi və təcrübə. Bakı, 2001, səh.575

bunları dövlət siyasəti səviyyəsinə qadırırdı və bir azdan söz və mətbuat azadlığının xeyli dərəcədə nail olduqdan sonra qururla dedi: «Müstəqil, demokratik və hüquqi dövlət quruculuğu prosesini yaşıyan Azərbaycan dövlətinin ictimai-siyasi həyatının bütün sahələrində olduğu kimi, mətbuat və informasiya sahəsində də demokratiya prinsiplərinə dönmədən əməl olunur.Müstəqil Azərbaycan Respublikasının yeni Konstitusiyasında təsbit olunmuş fikir və söz azadlığı, siyasi plüralizm mətbuat və informasiya sahəsində Azərbaycan dövlətinin yeritdiyi siyasetin əsasını təşkil edir [4]<sup>[7]</sup>. Göründüyü kimi, Heydər Əliyevin arxitektoru olduğu və 1995-ci ildə qəbul edilən Azərbaycan Respublikasının Konstitusiyası mətbuat üzərində senzurən birbəsfalik qadağan edir.

Lakin Ulu Öndər bununla da kikayatlənmir və 1998-ci il avqustun 6-da “Azərbaycan Respublikasında söz, fikir və məlumat azadlığının təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında” xüsusi fərman imzalamışdır ki, bu fərman Azərbaycan KIV sistemində senzurun bütün qalqların ləğv edir və əsl demokratik mətbuatın yaranmasını şərtləndirən faktə çevrilir.Ona görə də belə bir fikir tam həqiqətdir ki, “Azərbaycanda söz və informasiya azadlığının birqərar olmasının, azad informasiya mühitin və müstəqil kütləvi informasiya vasitələrinin yaradılmasına siyasetin banisi ümummilli lider Heydər Əliyevdir [2, s.183]<sup>[8]</sup>.Heydər Əliyev 2000-ci ildə Dövlət Mətbuat və İnformasiya Nazirliyinin ləğvi baradə fərman imzalayıb, bununla də mətbuatın özünü tənzimləmə prosesinin əsaslarını qoymuşdur.Onun təklifi ilə 1999-cu ilin dekabrında insan haqları və əsas Azadlıqlar üzra Avropa Konvensiyasının tələblərinə uyğunlaşdırılmış “Kütləvi informasiya vasitələri haqqında” yeni demokratik qanun qəbul olunmuşdur [6]<sup>[9]</sup>. Heydər Əliyevin biza bu gün də görəkli olan belə bir fikrinə diqqət edək: “Mətbuat, ya müstəqil mətbuat, yaxud da müxalifat mətbuatı, təbbi ki, cəmiyyətdə olan çatışmazlıqları, nöqsanları, hakimiyətdə olan qüsurları təqib etməklə həm iqtidara, həm də cəmiyyətin bu nöqsanlarından təmizlənməsinə kömək etməlidir” [1, s.351]<sup>[10]</sup>. Prezident bu fikrini bir az da genişləndirərək demişdir.“Mən bütün mətbuatın - təkcə müstəqil mətbuatın yox, müxalifat mətbuatının yox,dövlət mətbuatının da məhz bu yolla getməsini istəyirəm.Dövlət mətbuatı yalnız

<sup>7</sup> Məmmədli C. Demokratik mətbuatın Heydər Əliyev konsepsiyesi..“525-ci qəzet”, 11 dekabr 2015

<sup>8</sup> Həsənov Əli. Azərbaycan Respublikasının milli inkişaf və təhlükəsizlik siyasetin əsasları. Bakı, Zərdabi LTD, 2016 səh. 183 (səh. 700)

<sup>9</sup> Bakı: “Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikasının Qanunu,

<http://www.e-qanun.az>

<sup>10</sup> Heydər Əliyev və mətbuat: müsahibələr, bayanatlar, müraciətlər, çıxışlar tədbirlər, “Nurlar” nəşriyyatı, dördüncü cild, sah. 351 (640 sah)

iqtidarı təbliğ etmək, iqtidarın qanunlarını, qərarlarını şərh etmək yolu ilə getməməlidir.O da bizim bütün işlərimizdə olan nöqsanları, qüsurları aşkarə çıxarmalıdır, tənqid etməlidir<sup>11</sup>.Bu fikirlər ölkədə demokratik mətbuat ideyasına dair dövlət konsepsiyasıdır və bu gün Azərbaycan mətbuatı bu istiqamətdə fəaliyyət göstərməkdədir.

Heydər Əliyev jurnalistikaya və jurnalistlərə böyük qayğısına, medyanın nəzəri konsepsiyasının zənginləşməsinə, ölkədə kütłəvi informasiya vasitələri sisteminin sürətli inkişafına göstərdiyi dövlət köməyinə görə "Jurnalıslərin dostu" mükafatına layiq görülmüşdür. O mükafatın təqdim olunma mərasimində də Ulu Öndər ölkədə demokratik dəyərlərin formallaşması prosesində mətbuatın, teleradionun misilsiz xidmətini xüsusi qeyd etdi, jurnalistlərin əməyini bir daha yüksək qiymətləndirdi və bu peşə sahiblərinə bəzi gileylərini də dilə gətirdi. O, bəzi jurnalistlərin ucuz sensasiya dalınca qaçmalarını tənqid etdi, amma jurnalistikannın bütün incəliklərinə ən yaxşı nəzəriyyəçi və peşəkar bələdçiliyi ilə yarı zarafat, yariciddi belə bir fikri də gizlətmədi: "Bilirəm - dedi - sensasiya yaratmayanda sizi oxumurlar, amma sensasiyada da həqiqət prinsipinə sadıq olmalısınız". Bəli, bu da H.Əliyevin jurnalistikaya dair nəzəri görüşləri silsiləsinə aid olan çox maraqlı bir fikir idi..

.Beləliklə deyə bilarık ki,Azərbaycanda demokratik mətbuatın formallaşması və inkişafi birbaşa Heydər Əliyevin fəaliyyəti və nəzəri konsepsiyası ilə bağlı olmuşdur.

## ƏDƏBİYYAT

1. Heydər Əliyev və mətbuat: müsahibələr, bəyanatlar, müraciətlər, çıxışlar tədbirlər, "Nurlar" nəşriyyatı, dörd cilddə, dördüncü cild, səh. 351 (640 səh)
2. Həsənov Əli. Azərbaycan Respublikasının milli inkişaf və təhlükəsizlik siyasetin əsasları.Bakı, Zərdabi LTD, 2016 səh. 183 (səh. 700)
3. Məmmədli C.Jurnalistikannın nəzəriyyəsi və təcrübəsi, Bakı, Zərdabi LTD nəşriyyatı, 2012,səh. 36(616 səh)
4. Məmmədli C. Demokratik mətbuatın Heydər Əliyev konsepsiyası.."525-ci qazet", 11 dekabr 2015<sup>1</sup>
5. Mətbuat qanunvericiliyi və təcrübə. Bakı, 2001, səh.575
6. "Kütłəvi informasiya vasitələri haqqında" Azərbaycan Respublikasının Qanunu, <http://www.e-qanun.az>
7. Федотов М.Становление законодательства СМИ. М.,1999, стр.298.

<sup>11</sup> Yenə orada